


Arazi ayıra bilmədilər, Kürlə doyura bilmədilər" rubrikasında Güney azərbaycanlı pedaqoq, ədəbiyyatşunas, tarixçi, milli mədəni fəal Məhəmmədtağı Zehtabidən danışacağıq. O Zehtabidən ki, Güney Azərbaycan fəallarının böyük bir kəsimi bu böyük şəxsiyyəti güneylilərin fikir babası hesab edir və onun yolunu davam etdirirlər.



"Müasir ədəbi azəri dili" (səs - sər), "Ərmağane Azərbaycan" dərğisi, "İslama qədər İran türklərinin dili və ədəbiyyatı", "İran türklərinin əski tarixi" nəşrlərinin müəllifi olan Zehtabidən əsərləri, milli düşüncəni əks etdirən, milli oyanışı ifadə edən tezisləri, məqaleləri güneyli gənclərin yolunda mayak olub, onlar bu əsərlərdən tariximizi, milli kimliyimizi öyrəniblər.

Keşməkeşli və mübarizə dolu ömrə yolu keçən M.Zehtabi (Kırışçı) 1923-cü ilin oktyabrında Təbriz yaxınlığında Şəbūster qəsəbəsində anadan olub. Orta məktəbi Təbrizdə başa vuran M.Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dilini mükəmməl menimsəyə bilib. O, hər zaman yüksək təhsil almaq və elmin zirvələrinə yüksəlmək, xalqına və millətinə xidmet etmek üçün yol axtarırdı.

Təbriz Universitetinin ilk məzunlarından biri...

Tarix üzrə felsefə doktoru Sübhan Talibli Zehtbi haqda yazar: "Zehtabi hələ 18 yaşlarında iken (1939) Hacı Mirzə Əli Şəbūsterinin teşəbbüsü ilə ana dilində nəşr olunan "Azərbaycan" qəzetində məqalə və şeirləri ile çıxış etmişdi. 1946-ci ildə Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk məzunlarından olub. Universitet təhsilini başa çatdırmaq və İran-dakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Quzey Azərbaycana mühacirət edib və orada qısa müddət erzində Azərbaycan tarixi, dili və ədəbiyyatına aid bir neçə kitab çap etdirib.

1979-cu ildə İranda Pehləvi rejimi yixildiqdan sonra Vətəni Təbrizə qayidian professor Zehtabi öz elmi tədqiqatlarını geniş aspektlərə davam etdirib. Vəfat nadək (1998-ci il 23 sentyabr) Azərbaycan tarixi haqqında yazdığı əsərlər bütöv Azərbaycan tarixşünaslığında yeni bir cığır açıb. Onun şah əsərlərindən biri de 1946-ci il Azərin 24-də (dekabrın 15-də) Pehləvi rejimi tərəfindən türkçə təhsile və məsiətdə danışığa belə ya-saq qoyulduğu dövrde yazdığı "Sən osan, mən də buyam" şeiri olub. Şeirdə deyilir: Su deyibdir mənə əvvəldə anam, ab ki yox.

*Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
İlk dəfə ki, cörək verdi mənə, nan demədi.
Əzəlində mənə duzdanə nə-məkdən demədi.
Anam extər deməyibdir mənə, ulduz deyib o.
Su donanda deməyibdir yəxdi bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o.
Mənə heç vaxt biya söyləməyib, gel deyib o.
Yaxşı xatırlayıram, yaz günü axşam çägilər,
Bağçanın günçikanında ki, ilq gün yayla.
Gel deyərdi darayım başıvi, ey nazlı bala.
Gəlməsən gər başıvun astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm bir səri to.
Gən nəayı be zənəm şane səri xahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam.
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məxsus olan başqa elim vardi mənim.
Elime məxsus olan başqa dilim vardi mənim..."*

Sibire üç illik sürgün...

Alimin yazdıgına görə, doktor M.Zehtabi "21 Azər" hərəkatı haqqındaki məqaləsində Azərbaycan Demokrat Fırqəsini Azərbaycanın, İranın və Yaxın və Orta Şərqi xalqlarının milli azadlıq hərəkatında mühüm rol oynadığını qeyd edərək yazar: "Bu hərəkat II Dünya mührəbəsindən sonra ümumən İran və Azərbaycan azadlıq hərəkatının, xüsusən milli azadlıq hərəkatının zirvəsidir. Bu hərəkat əleyhinə olanlar, istər daxildə və istərsə də xaricdə onu separatizm adlandırsalar və onun biganelərin əliyə yarandığını iddia etsələr də o, əslində, heç bir xarici əl vasitəsilə yox, dövrün ictimai hadisələrinin istəyi və iradəsi ilə yaranmışdır. "21 Azər" hərəkətində ən əsas məsələlərdən biri də milli hüquq məsələsiydi, lakin o, bu hüquq təkcə Azərbaycanlılar üçün yox, həm də bütün İranda yaşayan xalqlar üçün istəyirdi. Azərbaycan Demokrat Fırqəsi İranda azadlıq və demokratianın bərqərar olmasının bir tərəfdən azadxan qüvvələrin köməyi, ikinci tərəfdən isə məhrum millətlərin

Cənublu məşhur pedaqoq Zehtabinin də qanı molla rejiminin "vicdanındadır"...

Azərbaycan kimi öz milli hüquqlarına çatması yolu ilə başa düşür. Çünkü Fırqə və onun rəhbərləri milli zülmün acısını dadmış və coxmilləti İranda milli qüvvənin necə böyük qüdrət olduğunu yaxşı bilsərlər. Onlar yaxşı başa düşürdülər ki, əgər məhrum İran millətləri Azərbaycan kimi öz hüquqlarını almaq üçün birlikdə ayağa qalxalar, İran irticası mütləq yilxiləcəq: II Dünya mührəbəsindən sonra "21 Azər" hərəkatı dünyada qələbə çalan birinci milli azadlıq hərəkatı idi. Buna görə də bütün dünya xalqlarının diqqətini cəlb etmişdi. Əgər 1946-1947-ci illərdə "Azərbaycan" qəzeti sehifelerine baxsanız, Fransa və s. Avropa ölkələrinin içtimai-siyasi təşkilatları və siyasi şəxsiyyətlərinin "21 Azər"in qələbəsi münasibətə göndərdikləri təbrik teleqramları diqqəti cəlb edəcək. "21 Azər" zamanı bütün Şərqi və Afrika xalqları, o cümlədən Yaxın və Orta Şərqi regionu xalqları isittidə və imperializmin pəncəsi altında en ağır və fəlakətli günler keçirirdilər. Bu xalqların azadxahları, o cümlədən İraq, Əlcəzair, Tunis və s. ölkə və xalqların mütərəqqi şəxsləri kimi və ya şifahi şəkildə "21 Azər" hərəkatını səmimi qələbdən təbrik edib və ondan böyük ümidi gözlədiklərini bildiriblər. "21 Azər" hərəkatı bu xalqların mübarizə ruhunun güclənməsinə ciddi təsir edib".

O dövrə bir çox gənclər sovetlər ölkəsini azad bir ölkə bilib oraya getməyə can atırdılar. Zehtabi öz arzusuna çatmaq və habelə ana dilində yüksək təhsil almaq üçün doğma yurdunu tərk edir. Lakin onu Bakıya deyil, Sibir həbsxanasına göndəririlər. Heç bir günahı olmadan 3 il Sibirdə sürgün həyatı yaşıyır.

Düşənbə sürgünü və Bakıda qazandığı uğurlar...

"Nəhayət, 3 ildən sonra Zehtabi Sibir sürgünündə buraxılır, bu dəfə Düşənbə şəhərinə sürgün edilir. Orada onun Təbrizdə aldığı bütün təhsil sənədləri yox olduğu üçün təkrar diplom almağa məcbur olur və nəhayət, Bakıya gələrək Azərbaycan Dövlət Universitetində Azərbaycan dili üzrə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi adı alır və həmin Universitetdə ərəb dili müəllimi işləyir. O, istər müəllimlik illərində, istərsə də universiteti bitirdikdən sonra yazdıgı bütün əsərlərində ana dilimizi öyrənir və tanıtirmağa çalışır, xalqımızın keçmiş tarix və ədəbiyyatından söhbət açır, oxuyanların marağını öz ana dilinə artırıb, onlarda öz milli kimliyinə bağlılıq yaradır. Doktor

Zehtabi müasir tariximizdə ilk dəfə olaraq 1981-ci ildə "Mütərəqqi İran Türklerinin Roşənfikrililər (ziyalılar) Cəmiyyəti"ni yaradıb və "Birlik" adında aylıq farşca və türkçə jurnal nəşr etdirib".

Babək qalasına yürüş aksiyası...

Güneyə qayidian doktor Zehtabi əsas işini burada görür. Gənclər milli birlik, dirlilik ovqatının yaradılmasında müstəsna rol oynayıb. Məlumatlara görə, 1991-ci ildə Quzey Azərbaycanın azadlığı çıxması güneydə də yeni ümidi yaradır. Professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmircin'in rəhbərliyi ilə milli feallar her il Babək qalasına toplanmağa başlayırlar. Feallar Babəkin müstəmləkəciliyi, işğala qarşı mübarizə aparmasını, onun dönməzliyini özlerinə simvol seçiblər. Hər il bu qurultay tekrarlıqca iştirakçılarının sayı artır və bu artıq bir xalq hərəkatına çevrilir. Burada şeirlər söyleyib musiqilər ifa edirlər. Rəqsərə edib tamaşalar göstərilər.

Məhəmmədtağı Zehtabinin ölümü barədə şübhəli söz-söhbətlər var. Güney azərbaycanlı feallar hesab edirlər ki, doktor Zehtabinin ölümündə molla rejiminin eli var. Hər zaman aktiv fəaliyyətdə olan Zehtabi 1998-ci ildə Təbriz yaxınlığında Şəbistər şəhərində evində olmuş halda tapılır. Bəzi güneyli qruplar onun ölümünün təbii olmadığı və qətlə yetirildiyini irəli sürürələr. Mərhum Zehtabının adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətlər siyahısında da dərc edilib.

Son nefəsinə qədər Güney Azərbaycanın azadlığı, müstəqilliye, güney azərbaycanlılarının öz dillerinə, mədəniyyətlərinə, ana dilli təhsillərinə qovuşması üçün mübarizə aparan Məhəmmədtağı Zehtabının işqli xatirəsinə yaşıdan o taylı, bu taylı Azərbaycandan olan milyonlarla gənc və onlar güneyimizdə azadlıq gününe doğana qədər mübarizələrini aparacaqlar və bütün Azərbaycan ideyاسını gerçəkləşdirəcəklər...

İradə SARIYEVA